

UOT: 617.7-007.681-021.5

Feyziyeva K.V., Rüstəmova N.M., Ağayeva F.Ə.

İLTİHAB MƏNSƏLİ İKİNCİLİ UVEAL QLAUKOMA (KLİNİK HAL)

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., AZ1114, Cavadxan küç. 32/15

Açar sözlər: *uveit, uveal glaucoma*

Feyziyeva K.V., Rustamova N.M., Aghayeva F.A.

SECONDARY INFLAMMATORY UVEAL GLAUCOMA (CLINICAL CASE)

SUMMARY

This article discusses three clinical cases of uveal glaucoma of various etiologies. In the first patient, uveal glaucoma was detected against the background of sarcoidosis, in the second patient against chronic herpetic uveitis, and in the third, uveitis of unknown etiology. For the combined treatment of uveitis and glaucoma, steroid and non-steroidal anti-inflammatory and anti-glaucoma drugs were used. Anti-glaucoma drug treatment was not effective enough in the second and third patients. These patients underwent anti glaucomatous surgery - STEC. In the postoperative period, intraocular pressure returned to normal, and disk excavation and changes in visual fields remained stable.

Conclusion

Thus, timely diagnosis and treatment of uveal glaucoma allows you to normalize intraocular pressure and maintain high vision.

Keywords: *uveitis, uveal glaucoma*

Фейзиева К.В., Рустамова Н.М., Агаева Ф.А.

ВТОРИЧНАЯ УВЕАЛЬНАЯ ГЛАУКОМА ВОСПАЛИТЕЛЬНОГО ГЕНЕЗА (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)

РЕЗЮМЕ

В представленной статье рассматриваются три клинических случая увеальной глаукомы различной этиологии. У первого пациента увеальная глаукома была обнаружена на фоне саркоидоза, у второго пациента - на фоне хронического герпетическогоuveита, а у третьегоuveит неизвестной этиологии. С целью комбинированного леченияuveита и глаукомы применяли стероидные и нестероидные противовоспалительные, а также антиглаукомные препараты. Антиглаукомное медикаментозное лечение было не достаточно эффективным у второго и третьего пациентов. Этим больным была произведена антиглаукоматозная операция – СТЭК. В послеоперационном периоде внутриглазное давление нормализовалось, а экскавация диска и изменения полей зрения остались стабильными.

Заключение

Таким образом, своевременное диагностирование и лечение увеальной глаукомы позволяет нормализовать внутриглазное давление и сохранить высокое зрение.

Ключевые слова: *uveit, uveal glaucoma*

Uveit, nisbətən çox yayılmasına baxmayaraq, dünya miqyasında qarşısı alına bilən korluğun üçüncü öndə gedən səbəbidir [1, 2]. Bu da məsələnin nə qədər aktual olduğunu göstərir.

Qadınların daha çox xəstələnməsinə baxmayaraq, yaş arttıkca hər iki cinsin xəstələnmə ehtimalı yüksəlir [3]. Uveit normal, aşağı və yüksək gözdaxili təzyiqlə (GDT) müşayiət oluna bilər [4]. Uveal qlaukoma ikincili qlaukomaların ən çox yayılmış formalarından biri olub, ön uveitlərin ən çox rast gəlinən ciddi ağrılaşmalarındandır [5, 6, 7]. Uveitli xəstələrin 10-20%-də qlaukoma rast gəlinir [4, 8, 9, 10].

Uveit, iridosiklit zamanı gözdaxili mayenin xaric olmasının obstruksiya mexanizminə kəskin və adətən geri dönen forma (məsələn, trabekullararası sahədə iltihab elementlərinin toplanması, trabekulyar səhfələrin ödemi və ya siliar cismin şişkinləşməsi nəticəsində kamera bucağının bağlanması) və xroniki forma (məsələn, ön kamera bucağında çapıqlaşmanın və ya membranın əmələ gəlməsi) aid olunur [8]. Elliotun mexanizminin nəzəriyyəsinə əsasən də gözdaxili təzyiqin səbəbi gözdaxili mayenin su tərkibinin dəyişməsi, filtrasiya bucağının iltihab hüceyrələri və çöküntülərlə obstruksiyasıdır [4].

A.V.Xvatova həmmüəllifləri ilə birgə uveit keçirmiş uşaqlarda 5% halda erkən dövrdə, 30% halda uzaq dövrdə uveal qlaukoma aşkarlamışlar [7]. Azərbaycanda pediatrik qlaukomanın yayılma tezliyi 100 min əhaliyə 1.6 təşkil etmiş və onlardan ikinci yer uveal qlaukomanın (9,8%) payına düşmüştür [11].

Uveal qlaukoma zamanı gözdaxili təzyiqin artmasının müxtəlif patogenetik mexanizmi müəyyən olunub ki, bu da xəstəliyin müxtəlif kliniki təzahürlərlə üzə çıxmasını izah edir. Belə ki, uveal qlaukomanın gedisi uveitin klinik xüsusiyyətləri və gedisindən çox asılıdır [7, 12, 13].

Yuxarıda qeyd olunanları nəzərə alaraq, məqalədə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş müxtəlif etiologiyalı uveal qlaukoma ilə 3 klinik hal təqdim olunur.

Klinik hal 1

Xəstə Ə.E. 1965-ci il təvəllüdü qadın zəif görmə və gözdə ağrı şikayətləri ilə (2015-ci ildə) daxil olmuşdur. Pasiyentdə sarkaidoz xəstəliyini qeyd olunur. İki il ərzində Metipred həb şəklində sxem üzrə qəbul edib: 2 ay – 32 mq, 2 ay – 16 mq, 2 ay – 8 mq, hazırda – 4 mq.

Müayinə zamanı: OU – qapaqlar cüzi şişkin, konyunktiva hiperemiyalıdır (OD>OS), ön kamerada və şüşəvari cisimdə iltihab hüceyrələri, göz dibində – şüşəvari cisimdə üzən bulanma, görmə siniri məməciyi açıq çəhrayı, hüdudları aydın, makula\foveolyar refleks aydın, periferiya normal, arteriovenoz damarlarının nisbəti – 1:3.

Vis OD=0,5 k\i sph+0.75 cyl -2.0 ax5 = 0,8 Vis OS=0,5 k\i sph+0.75 cyl -1.5 ax172=0,8

Tn OD= 28 mm c.s.

Tn OS=20 mm c.s. (Maklakov üsulu ilə)

HRT müayinədə: OD – ekskavasiya, OS – göstəricilər norma daxilindədir.


Perimetriyada: OD – görmə sahəsində aşağı qövsşəkilli skatoma (Byerrum skatoması) müşahidə olunub. Laborator müayinədə qanda sitomegalovirus aşkarlanmışdır (şək. 1).

Diaqnoz: OU – İntermediar uveit, OD – Açıqbucaqlı 1A uveal qlaukoma

Təyinat: Sol.Predforte x 5 dəfə, Sol.Dicloftil x 3 dəfə, Sol.Tropin x 3 dəfə, Sol.Normatin x 2 dəfə. Təzyiq tam normaya düşmədiyi üçün xəstəyə yeni damcılardan: Sol.Alfam və Sol.Azarqa təyin olunmuşdur. Müalicədən sonra təzyiq normaya düşmüştür, hazırda:

Vis OD = 0,6 k*i* 0,9 Vis OS = 0,7-0,8 k*i* 1,0

Tn OD= 19 mm c.s. Tn OS=18 mm c.s. (Maklakov üsulu ilə)



Şək.1. OD - Perimetriyada: görmə sahəsində qövsəkilli skatoma, HRT müayinədə: ekskavasiya müşahidə olunur

Klinik hal 2

Xəstə A.F., 1972-ci il təvəllüdü kişi. (ilk dəfə 2009-cu ildə müraciət edib)

Daxil olarkən: Vis OD = 0,6 kətmir Vis OS = 1,0

Tn OD = 34 mm c.s. Tn OS = 18 mm c.s.

Müayinə zamanı: OD – göz almasında zəif perikorneal inyeksiya, buynuz qişa endotelində pigmentli presipitatlar, ön kamera orta dərinlikdə, bəbəyin işığa reaksiyası ləng, şüşəvari cisimdə bulanmalar, göz dibi norma daxilindədir, ekskavasiyanın görmə siniri diskinə nisbəti – 0,6. OS – gözün ön hissəsi normada, şüşəvari cisimdə hissəvi bulanmalar, göz dibi norma daxilində, arteriovenoz damarların nisbəti – 1:2,


Qonioskopiyada: OU ön – kamera bucağında sinexiyalar müşahidə olunur. Laborator müayinədə qanda herpes və sitomeqalovirus infeksiyaları aşkarlanmışdır (şək. 2a).

Diaqnoz: OD – Xroniki herpetik uveit, ikincili 3B uveal qlaukoma.

Təyinat: Sol.Atropin x 3 dəfə, Sol.Dexametazon x 1 saatdan bir, Sol Poludan, Sol.Timolol x 2 dəfə, Sol.Azopt x 3 dəfə, Prednizolon 90 mq (nahara qədər), Amiprozol 1 həb x 1 dəfə, Diakarb 1\2 x 4 dəfə (3 saatdan bir), Panangin1 həb x 1 dəfə 3 gün. Sonra – Sol.Dexametazon, Sol.Rodiklof.

Azopt və Timolol damcıları altında GDT kifayət qədər düşmədiyi üçün xəstəyə əlavə Alfaqan antiqlaukomatoz damcısı təyin olunmuşdur. Lakin OD - ekskavasiyanın görmə siniri diskinə nisbəti 0,8-ə çatmışdır, HRT müayinədə genişlənmiş ekskavasiya, perimetriyada görmə sahəsinin 10 dərəcəyə qədər konsentrik daralması müşahidə edilmişdir (şək. 2a, b). Uveal prosesin remissiya dövründə təzyiq damcılar altında düşmədiyi üçün xəstəyə OD-STEK+MMC (mitomisin) cərrahi əməliyyatı icra olunmuşdur.

Hazırda Vis OD = 0,3 Tn OD = 5 mm c.s. olmuşdur.



Şək.2. a) Laboratoriya rəsmləri: İnfeksiyalar testi (Chlamydia trach., IgG, Herpes 1-2 IgG, CMV IgG, Toxoplasma gondii IgG) və B-scan rezonansı.
 b) OD – HRT müayinədə: genişlənmiş ekskavasiya, c) Perimetriyada: görmə sahəsinin kəskin daralması

Klinik hal 3

Xəstə Y.H., 1970-ci il təvəllüdü qadın. (ilk dəfə 2016-cı ildə müraciət edib)

Daxil olarkən: Vis OD = 0,9 Vis OS = əl hərəkəti

Tn OD = 20 mm c.s. Tn OS = 28 mm c.s. (Goldman üsulu ilə)

Müayinə zamanı: OD – gözün ön hissəsi normadadır, büssürda başlangıç bulanma, bəbəyin işığa reaksiyası zəif, göz dibin norma daxilində, OS – buynuz qışa endotelində xırda presipitatlar, bəbəyin işığa reaksiya zəif, büssürda natamam bulanma, göz dibi müayinə olunmur,


B-scan USM: OS-qışalar yerində, arxa hialoid membranın total qopması, şüşəvari cisimdə diffuz zəif reflektivli bulanma, genişlənmiş ekskavasiya izlənir (şək.3).

HRT müayinədə: OD – stereometrik göstəricilər norma daxilində olmuş, OS – şüakeçirici mühitlər şəffaf olmadığı üçün müayinə mümkün olmayıb.

Çağırılmış görmə potensiallarının müayinəsində OD – latentlik normal, amplitudası bir qədər azalmışdır, OS – latentlik normal, amplitudası kəskin azalmışdır (şək. 3).

Laborator müayinədə heç bir infeksiya aşkarlanmamış, anamnezində və müayinəsində heç bir autoimmun xəstəlik və göz travması olmadığı müəyyən olunmuşdur.

Təyin olunmuş antiqlaukomatoz damcılardan lazımlı effekt vermədiyi üçün xəstəyə STEK cərrahi əməliyyatı icra olunmuşdur.



Şək.3. a) OS B-scan USM – arxa hialoid membranın total qopması, genişlənmiş ekskavasiya, b) OD HRT; c) OD ÇGP – norma; OS ÇGP – amplitudası kəskin azalmış izlənir Diaqnoz: OS - A\B A cə olunmuş uveal qlaukoma, uveit, fəsadlı katarakta. Təyinat: OS-Sol.Predforte x 8 dəfə, Sol.

Dicloftil x 3 dəfə, Sol.Midriacyl x 2 dəfə. Hazırda: Tn OS = 7 mm c.s.

Müzakirə

Göründüyü kimi, uveal qlaukomanın yaranma səbəblərinə autoimmun və infeksiyon uveitlər də daxildildir. Sarkaidoz zamanı pasiyentlərin 38%-də gözlerin zədələnməsi baş verir və hətta bunlar xəstəliyin ilk əlaməti ola bilər [10]. Uveitlərin müalicəsi üçün tətbiq olunan steroidlərin uzun müddətli istifadəsi isə steroid qlaukoma yarada bilər. Lakin, toplanmış ətraflı anamnez və diqqətli müşahidə steroid qlaukomanı uveal qlaukomadan ayırmağa kömək edir [8]. Həmçinin, xəstədə unilateral (birtərəfli) qlaukoma iltihabi qlaukomanın olmasına şübhə yaratmalıdır [4].

Uveal qlaukoma həm aktiv iltihabi proses zamanı həmçinin, daha uzaq dövrlərdə xəstəliyin aşkar əlamətləri olmadıqda yarana bilər. İltihabi prosesin tam sönməsinə əmin olmaq üçün uzun müddətli müşahidə lazımdır [14]. Belə ki, qlaukoma daha çox xroniki uveitlərdə yaranır və rast gəlmə tezliyi 46% təşkil edir [4]. E.C.Novitskaya tərəfindən xroniki uveitlərin 66,7%-də gözdaxili təzyiqin artması müşahidə olunub, hansı ki, 1/3 hallarda yüksək gözdaxili təzyiq xəstəliyin uzaq dövrlərində qeyd olunmuşdur [5]. Herpetik keratouveit səbəbindən 10-54% hallarda ikincili açıq bucaqlı qlaukoma yaranır. Xəstəlik stromal keratit (96%) və ya metherpetik xora (4%) ilə gedən və təkrarlanan keratouveitdən bir neçə həftə və ya il sonra özünü biruzə verə bilər. Patogenezində böyük ehtimal trabekulositlərin iltihab məhsulları və virus ilə birbaşa zədələnməsi də dayanır [10].

Uveitli xəstələrdə oftalmohipertenziyanı nəzərdən qaçırmamaq üçün mütləq GDT ölçülümləi və görmə siniri diskinin vəziyyətinə baxılmalıdır, həmçinin, qonioskopiya aparılmalı, görmə sahəsi müayinə olunmalıdır. Belə ki, uveal qlaukoma üçün görmə siniri diskinin zədələnməsi (ekskavasiya) və görmə sahəsindəki dəyişikliklər (birincili qlaukomadakı dəyişikliklərə analoji olan) xarakterikdir. Hazırkı dövrə xəstələrə görmə siniri diskinin tomoqrafiyası və kompüter perimetriyası icra olunur [14]. Uveal qlaukomanın mərhələləri, gözdaxili təzyiqin vəziyyəti və prosesin stabillaşması birincili qlaukomaya analoji olaraq klassifikasiya olunur [15].

Uveal qlaukomanın müalicəsində ən çətin problem gözdaxili təzyiqin normallaşması və görmə funksiyalarının stabillaşmasıdır [7, 13]. İridosiklit, uveit və qlaukomanın kombinə müalicəsinə steroid və qeyri-steroid iltihab əleyhinə və qlaukoma əleyhinə preparatlar daxildir. Ancaq uveit zamanı qlaukoma əleyhinə preparatlar gözdaxili təzyiqə gözlənilməz təsir göstərə bilər. Əgər preparatlar kömək etməzsə təzyiqi salmaq üçün cərrahi əməliyyata ehtiyac duyulur [8]. Nakashizuka M. və həmmüəllifləri tərəfindən iridosiklit fonunda gedən uveal qlaukomada trabekuloektomiya tətbiq ediblər [16]. Ancaq Spencer N. A. və həmmüəllifləri tərəfindən aparılmış belə iridektomiyada zəif müsbət effekt almışlar. Belə ki, 3 ay ərzində 28 iridektomiyadan 39%-də effekt saxlanılmış, qalan 61%-də isə dəlik obliterasiya olmuşdur [17]. Müəlliflərdən çoxu kombinə olunmuş antiqlaukom müdaxiləyə üstünlük verir [6, 12].

Yekun

İkincili uveal qlaukomanın yaranması cavan, əmək qabiliyyətli insanlarda görmənin azalmasına və əlliyyə səbəb olur. Bu bir tərəfdən sağlamlıqda ciddi problemə, digər tərəfdən sosial cəhətdən problemlərə səbəb olur.

Beləliklə, uveal qlaukomanın vaxtında aşkarlanıb müalicə edilməsi normal gözdaxili təzyiqə nail olmağa və yüksək görmə itiliyini qoruyub saxlamağa şərait yaradır.

ƏDƏBİYYAT:

1. Foster C.S., Vitale A.T. Diagnosis and treatment of uveitis. Philadelphia: WB Sounders, 2001, p.17-23.
2. Vadot E. Epidemiology of intermediate uveitis: a prospective study in Savoy // Dev. Ophthalmol., 1992, v.23, p.33-34.
3. Gritz C., Wong G. Incidence and prevalence of uveitis in Northern California. The Northern California Epidemiology of Uveitis Study // Ophthalmol., 2004, v.111, p.491-500.
4. Netland P.A., Denton N.C. Uveitic glaucoma // Contemp. Ophthalmol., 2006,v.5, p.1-26.
5. Новицкая Е.С. Особенности диагностики и лечения увеальной офтальмогипертензии и постuveальной глаукомы у больных хроническимиuveитами: Автореф. дисс. ... канд. мед. наук. СПб., 2007, 16 с.
6. Пеньков М.А., Зубарев С.Ф., Аврущенко М.Н. и др. Хирургическое лечение увеальной глаукомы // Офтальмол. журн., 1990, №1, с.10-12.
7. Хватова А.В., Катаргина Л.А. Глаукома и гипертензия при эндогенных увеитах у детей раннего возраста // Акт. вопросы детской офтальмологии / Сб. научн. стат.: Межотраслевой научн.-техн. комплекс «Микрохирургия глаза»., М., 1990, с.132-138.
8. Bodh S.A., Kumar V., Raina U.K. et al. Inflammatory glaucoma // Oman J. Ophthalmol., 2011, v.4, p.3-9.
9. Heinz C., Koch J.M., Zurek-Imhoff B. et al. Prevalence of uveitic secondary glaucoma and success of nonsurgical treatment in adults and children in a tertiary referral center // Ocul. Immunol. Inflamm., 2009, v.17, p.243-248.
10. Glaukoma. Basik and Clinical Aspects / Ed. by Shimon Rumelt, 2013, 510 p.
11. Гасанова Н.А., Гасанов Дж.В. Проблема детской глаукомы в Азербайджане // Точка зрения. Восток – Запад, №3, 2018.
12. Катаргина Л.А., Хватова А.В. Эндогенные увеиты у детей и подростков. М.: Медицина, 2000, с.276-299.
13. Уманская С.В., Лебедев О.И., Стырт Г.Л. Особенности лечения постuveальной глаукомы у детей // Материалы межрегиональной науч.-практич. конф.: Воспалительные заболевания органа зрения, Челябинск, 2004, с.65-67.
14. Устинова Е.И. Увеальная (воспалительная и послевоспалительная) глаукома (патогенез, клиника, классификация, лечение) // Офтальмол. ведомости, 2009, с.81-91.

15. Нестеров А.П. Глаукома. М.: Медицина, 1995, с.76-83, с.144-146.
16. Nakashizuka M., Yamazaki Y, Tokumara M. et al. Varicella-zoster viral antigen identified in iridocyclitis patient // Jpn. J. Ophthalmol., 2002, v.46(1), p.70-73.
17. Spencer N.A, Hall A.J., Stawell R.J. Nd:YAG laser iridotomy in uveitic glaucoma // Clin. Exp. Ophthalmol., 2001, v.29(4), p.217-219.

Müəlliflərin iştirakı:

Tədqiqatın anlayışı və dizaynı: Rüstəmova N.M., Feyziyeva K.V.

Materialın işlənməsi: Feyziyeva K.V., Ağayeva F.Ə.

Mətnin hazırlanması: Feyziyeva K.V.

Redaktə edilməsi: Rüstəmova N.M., Feyziyeva K.V.

Müəllif münaqışələrin (maliyyə, şəxsi, peşəkar və digər maraqları) olmamasını təsdiqləyir

Korrespondensiya üçün:

Feyziyeva Könül Vaqif qızı, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Müalicə - reabilitasiya və gözün yoluxucu xəstəlikləri” şöbəsinin həkim-oftalmoloqu
kenulv@yahoo.com